



AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 195 (9074) ŞƏNBƏ, 10 sentyabr 2022-ci il

Qəzetin əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az



Qardaşlığın hərbi gücü

Azərbaycan və Türkiyə ordularının birgə təlimləri döyüş qabiliyyətinin artırılması, əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində yeni imkanlar açır

Vətən müharibəsi ordumuz üçün həm də bir sınaq oldu. İllərlə keçirilən təlimlər, alınan müasir silah-sursatlar, texnikalardan yararlanma və ən başlıcası isə, vahid komandanlıq sisteminin uğurlu fəaliyyəti şanlı zəfərimizi şərtləndirdi. Bununla yanaşı, çatışmazlıq da müəyyənleşdirildi və aradan qaldırıldı.

İkinci Qarabağ savaşında böyük döyüş təcrübəsi toplanan Silahlı Qüvvələrimizin maddi-texniki bazasının ön müasir standartlar səviyyəsinə çatdırılması sahəsində hazırda mühüm işlər görülür. İşgaldan azad olunan bölgələrdə xüsusi təyinatlı hərbi hissələrin yaradılması, onların müasir hərbi texnika və silah-sursatla təchizatı bunun əyani təzahürüdür. Xüsusən də yeni yaradılan Komando briqadaları müasir yeniliklərdən biridir və Azərbaycanda bir ilkdir.

Qalib Komandan İlham Əliyevin göstərişinə əsasən, müxtəlif hərbi təlimlərin keçirilməsi, hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyəyə çatdırılması, ordumuzun müasir silah, hərbi texnika ilə təchiz edilməsi və bir sıra digər tədbirlər Azərbaycanın Ermənistan üzərində qazandığı üstünlüyünün qorunub saxlanmasını təmin edir.



Mütərəqqi islahatların tərkib hissəsi

"Siyasi partiyalar haqqında" yeni qanunun qəbulu zamanın tələbidir

Bir müddət əvvəl Azərbaycan Milli Məclisində təmsil olunan siyasi partiyaların nümayəndələri "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması ilə bağlı parlamentin sədrinə müraciət ediblər.

Müraciətdə ölkəmizin müasir inkişaf realitələrinə cavab verən yeni qanunun hazırlanmasının zəruriliyi vurğulanıb. Milli Məclisin Sədri Sahibə Qafarova yeni qanun layihəsinin hazırlanması haqqında müvafiq tapşırıqlar verib və sonodan hazırlanması üzrə işə başlanılıb.

39 partiya təkliflərini parlamentə göndərüb

Qanun layihəsinin hazırladığı müddətdə ölkəmizdə dövlət qeydiyyatına alınmış siyasi partiyalar öz təkliflərini Milli Məclisə təqdim ediblər. Ümumilikdə 39 partiya təklif verib. Layihənin hazırlanması prosesində 20-dən artıq ölkənin təcrübəsi və Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələr nəzərdən keçirilib.

"Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin geniş müzakirəsi məqsədilə sentyabrın 28-də Milli Məclisdə ictimai dinləmələrin keçirilməsi nəzərdə tutulub. Dinləmə zamanı səsəndiriləcək fikirlər, o cümlədən irəli sürüləcək təkliflər nəzərdən keçiriləcək. İctimai müzakirənin aparılması məqsədilə qanun layihəsi Milli Məclisin rəsmi internet saytında yerləşdirilib. Bu da imkan verir ki, siyasi seçkilər, hüquqşünaslar, ümumilikdə ictimaiyyət qabaqcıl rəy, təklif və fikirlərini bildirsinsinlər.

Şuşa şəhərində "Məclisi-üns" ədəbi məclisinin toplantısı olub

Sentyabrın 9-da Şuşa şəhərində Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə XIX əsr Azərbaycan söz-sənət irsində məxsusi yeri olan "Məclisi-üns" ədəbi məclisinin bərpa edildiyini bildirən ilk toplantı keçirilib.

"Şuşa ili" çərçivəsində və görkəmli şairə Xursidbanu Natəvanın 190 illiyi münasibətilə gerçəkləşən toplantıda mədəniyyət naziri Anar Kərimov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar, Azərbaycan və digər türkdilli ölkələrin elm, ədəbiyyat xadimləri və digər qonaqlar iştirak ediblər.

Dünyanın məşhur səyyahları Xocavənd, Füzuli və Cəbrayılada olublar

Azərbaycanda səfərdə olan 20 ölkənin 40-a yaxın tanınmış səyyahı işgaldan azad edilən Füzuli, Xocavənd və Cəbrayıl rayonlarında erməni vandalizminin gözələri ilə görüşüblər. Onlar həmçinin azad edilən ərazilərdə aparılan tikinti-quruculuq və miniatürizmə işləri ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, işgaldan azad olunan ərazilərdə üç günlük səfərdə olan dünyanın məşhur səyyahları Şuşa və Ağdamdan sonra, səfərin ikinci günündə Qarabağ iqtisadi rayonuna daxil olan Füzuli və Xocavənd rayonlarına gəliblər.

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Əlahəzrət!

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı, zəmanəmizin görkəmli dövlət başçısı, ananız Ülyahəzrət II Elizabetin vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladım. Bu ağır itkinin kədərini Sizinlə və bütün ailənizlə bölüşür, şəxsən öz əmdandan və Azərbaycan xalqı adından dərin hüznə başsağlığı verir, səbir diləyirəm.

Şərəfli ömrü yolu ilə örnək olan Kraliça ümumbəşəri ideallara daim sadiq qalaraq, məhkəm dəyanət, yenilməz iradə və qətiyyət nümayiş etdirərək Birləşmiş Krallığın xoşbəxt gələcəyi yolunda misilsiz xidmətlər göstərmiş, Vətəninə hədsiz bağlılığı və məhəbbəti ilə bütün dünyada böyük nüfuz və rəğbət qazanmışdır.

2009-cu ildə Kraliça ilə görüşümü hər zaman ən xoş təəssüratlarla xatırlayacağam.

Əlahəzrət! Bir daha Sizə və ailənizin üzvlərinə, Birləşmiş Krallığa və bütün xalqımıza dərin hüznə başsağlığı verirəm.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 sentyabr 2022-ci il

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri zati-aliləri xanım Elizabet Trassa

Hörmətli xanım Baş nazir!

Görkəmli dövlət başçısı - Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Ülyahəzrət II Elizabetin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladım.

XX əsrin ikinci yarısından etibarən adını dünya tarixinin səhifələrinə şərəflə həkk etmiş, Birləşmiş Krallığın taleyində müstəsna rol oynamış Ülyahəzrət Kraliça II Elizabet görkəmli şəxsiyyət, xalqın parlaq siması idi.

Bütün həyatını ölkəsinin yüksəlişinə fədakarcasına həsr etmiş Kraliça ümummilli mənafehlərə ürkədən bağlılığı, xalqına təmənnəsiz xidmət, dövlətə hədsiz sədaqət nümunəsi

ilə milyonlarla həmvətənlərinin qəlbində əbədi abidə ucaltmışdır. Yeddi onillik ərzində Kraliçanın ali dövlət fəaliyyəti ona haqlı olaraq bütün dünyada böyük nüfuz, dərin hörmət və ehtiram qazandırmışdır.

Bu ağır itki ilə əlaqədar Sizə, Kral ailəsinə, Birləşmiş Krallığın bütün xalqına öz əmdandan və Azərbaycan xalqı adından dərin hüznə başsağlığı verirəm.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 sentyabr 2022-ci il

Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsası vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nin 1.26.18-ci yarım bəndində göstərilmiş məbləğ 4,27 milyon (dörd milyon iki yüz yetmiş

min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılınsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 sentyabr 2022-ci il



Şərqi Zəngəzurun "hava qapısı"

Zəngilan Beynəlxalq Hava Limanına ilk təyyarəmiz uğurla eniş etdi

44 günlük Vətən müharibəsində qazandığımız şanlı zəfər 30 illik işğala son qoydu və haqq-ədalətli bərpa edərək Vətən torpaqlarımızın bütün qapılarını taybatay üzmüzdə açdı. Bu gün biz tarixi yurdlarımızı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusunun həm havadan, həm də qurudan açdığı zəfər yolları ilə qayıdış edirik...

"Bu hava limanının bir məqsədi də xarici qonaqların Şuşaya rahat gəlişini təmin etməkdir"

Hələ ötən ilin 5 sentyabrında xalqımız Böyük qayıdışın möhtəşəm addımlarından sayılan unudulmaz bir tarixi məqama qürurla şahidlik etmişdi. Həmin tarixdə Bakıdan qanadlanan "Qarabağ" adlı hava gəmisi Füzuli Beynəlxalq Hava Limanına, "Qarabağın hava qapısı"na enmişdi.

Yeni köç Ağalını daha da canlandırdı



"Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş" in təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. 2022-ci il iyunun 24-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 sentyabr 2022-ci il

"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə Bakı Bəyannaməsi imzalanıb

"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafına dair Azərbaycan, İran İslam Respublikası və Rusiya Federasiyası arasında birinci üçtərəfli görüşün yekunlarına dair Bakı Bəyannaməsi imzalanıb.

AZƏRTAC xəbər verir ki, bəyannaməni Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, İran İslam Respublikasının xarici işlər naziri Rüstəm Qasemi və Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak imzalayıblar.

Bəyannamədə tərəflər dəhlizdən tam potensialı ilə istifadə etmək üçün infrastrukturun və nəqliyyat imkanlarının qiymətləndirilməsi və təhlili sahəsində əməkdaşlığa hazır ol-



duqlarını bildirdilər, həmçinin 2030-cu ilə qədər tərəflərin əraziləri arasında 30 milyon ton tranzit və ikitərəfli yüklərin təklif olunan hədəflərini nəzərə alırlar. Tərəflər dəhlizin inkişafı kontekstində öz əraziləri vasitəsilə nəqliyyat və tranzit əməliyyatlarının və prosedurlarının asanlaşdırılması məsələləri ilə məşğul olmaq

üçün Birgə İşçi Qrupun yaradılmasının əhəmiyyətini və bir ay ərzində ilk iclası keçirmək niyyətini vurğulayıblar.

Bundan əlavə, tərəflər bir ay ərzində Rəşt-Astara dəmir yolu layihəsi üzrə saziş layihəsini hazırlamaq və 2022-ci ilin sonunadək danışıqlara başlamaq niyyətində olduqlarını bildirdilər.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ikinci mərhələsinin layihələndirmə işləri aparılır

Daşınma həcmələrinin artması ilə bağlı hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ikinci mərhələsinin layihələndirmə işləri aparılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan, İran və Rusiya rəsmilərinin görüşündə deyib.

O qeyd edib ki, limanın ikinci mərhələsi yekunlaşdıqdan sonra yükəşirə imkanları 25 milyon tona çatdırılacaq.

"Şəkkiz ayda nəqliyyat dəhlizləri üzrə tranzit daşımaların həcmi 47 faizdən çox artıb"

"Şimal-Cənub", "Şərqi-Qərbi" nəqliyyat dəhlizlərinin mərkəzində yerləşən Azərbaycan hazırda regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilib.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev deyib.

"Ölkə ərazisində müxtəlif dəhlizlər üzrə yükdaşımalarda artım müşahidə edilir. Cari ilin səkkiz ayında nəqliyyat dəhlizləri üzrə tranzit daşımaların həcmi 47 faizdən çox artıb", - deyir Ş.Mustafayev qeyd edib.

MDB Daxili İşlər Nazirləri Şurasının iclası keçirilib

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Müstəqil Dövlətlər Birliyinin iştirakçıları olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının (DİNS) növbəti iclasında iştirak etmək üçün Qırğız Respublikasında ikitərəfli rəsmi səfərdə olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 8-də Çolpan-Ata şəhərində keçirilən Daxili İşlər Nazirləri Şurasının iclasında üzvlərlərin Daxili İşlər Nazirliklərinin əməkdaşlığının prioritet istiqamətləri və cinayətkarlıqla mübarizədə dövlətlərarası proqramların icra vəziyyəti barədə ümumi fikir mübadiləsi aparılıb, şüarın terrorizm, ekstremizm, narkotrafik, mütəşəkkil cinayətkarlıq və insan alveri ilə mübarizədə geniş və əhatəli iş apardığı, qurumun MDB mə-



kanında təcrübə və informasiya mübadiləsi istiqamətində də səmərəli fəaliyyət göstərdiyi vurğulanıb.

Iclasda çıxış edən Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov gündəlikdəki bütün məsələlərin aktuallığını, onların daxili işlər orqanlarının qarşısında duran, günümüzdə reallıqları ilə uzlaşan

vəzifələrə uyğun olduğunu qeyd edib, müzakirələrin əməkdaşlığın daha da intensivləşməsinə və genişləndirilməsinə yeni impuls verəcəyinə əminliyini bildirib.

V.Eyvazov qeyd edib ki, 2019-2022-ci illər ərzində Birlik üzvləri olan ölkələrin DİN-lərinin aidiyyəti qurumların tərəfindən sıx işbirliyinə yüzlərlə ağır cinayətlərin üstü

açılıb, çoxsaylı mütəşəkkil transmilli kriminal qruplar zərərsizləşdirilib, təhlükəli cinayətkarlar tutularaq ekstradisiya olunub.

Birlik çərçivəsində tərəfdaşlığın kifayət qədər yüksək səviyyədə olduğunu qeyd edən nazir son 5 il ərzində 4470 cinayətkar qrupun zərərsizləşdirildiyini, qanunsuz dövryyədən 4 minə yaxın odlu silahın

və 9 ton narkotik vasitənin müsadirə edilməsini Azərbaycan hüquq-mühafizə orqanlarının bu istiqamətdə bəşirəz mövqə sərələdiyinin öyanı sübutu olduğunu bildirdi.

General-polkovnik V.Eyvazov son illər ölkəmizdə cinayətkarlıqla aparılan qətiyyətli mübarizənin müsbət nəticələri, ümumilikdə cinayətlərin, o cümlədən ağır və xüsusilə ağır cinayətlərin açılması, azalma tendensiyası, dövlətlərarası axtarışa verilən töqsirləndirilən şəxslərin tutulması, əlverişli kriminogen durum, ictimai asayişin qorunması sahəsində həyata keçirilən tədbirlər barədə danışıb, transmilli mütəşəkkil cinayətkarlığın yeni təhdid və çağırışlarına birgə səylərlə cavab verilməsinin zərurətini diqqətə çatdırıb.

Doğultu və konstruktiv əməkdaşlıq şəraitində keçən toplantıda planlaşdırılan bütün məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi müzakirə edilib



Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, tərəflər Azərbaycanla Rusiya arasında ikitərəfli gündəlikdə duran məsələlər, regionda mövcud vəziyyət ətrafında, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması

prosesinin müxtəlif cəhətləri və bu çərçivədə atılan addımlar, etimad quruculuğu tədbirləri sahəsində görülən işlər, habelə gələcək perspektivlər barədə fikir mübadiləsi aparılıb.

Bölgədə sülh və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyannatların müddəalarının, habelə normallaşma prosesi çərçivəsində ödə edilmiş razılıqların tam icrasının vacibliyi vurğulanıb.

Görüşdə həmçinin qarşılıqlı maraqa doğuran digər regional məsələlər müzakirə edilib.

Azərbaycanın müdafiə naziri Türkiyə kontingentinin rəhbərini qəbul edib

Sentyabrın 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə-Rusiya Birgə Monitoring Mərkəzinin Türkiyə kontingentində səlahiyyət müddəti başa çatmış general-mayor Abdullah Katırcıyı qəbul edib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında bütün münasibətlərin, o cümlədən hərbi əməkdaşlığın qarşılıqlı, dostluq əsasında qurulduğu xüsusi vurğulanıb.

Müdafiə naziri general-mayor A.Katırcıya gələcək fəaliyyətində uğurlar arzulayıb. Qeyd edək ki, Türkiyə-Rusiya Birgə Monitoring Mərkəzinin Türkiyə kontingentində bundan sonra general-mayor Fətih Akpınar rəhbərlik edəcək.



Baş prokuror Litvanın Xüsusi İstintaq Xidmətinin rəhbəri ilə görüşüb



Sentyabrın 9-da Baş prokuror Kamran Əliyev "Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlarla dəstək" adlı tvininq layihəsi çərçivəsində rəhbər komitənin növbəti iclasında iştirak etmək məqsədilə ölkəmizə işgüzar səfərdə olan Litvanın Xüsusi İstintaq Xidmətinin rəhbəri Jidrunas Bartkus rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Baş prokuror Prezident İlham Əliyevin tapşırığı və tövsiyələri ilə hüquqi müstəvidə, o cümlədən aktivlərin bərpası sahəsində həyata keçirilən institusional və qanunvericilik islahatlarının davam etdirildiyini vurğulayaraq bu sahədə beynəlxalq əməkdaşlığın zərurətini qeyd edib.

Cinayət yolu ilə əldə olunmuş əmlakın müəyyən edilərək izlənilməsi, üzərinə həbs qoyulması, müsadirəsi və sonrakı idarə olunması ilə bağlı görülən işlərin miqyasının genişləndirilməsi və təkmilləşdirilməsi istiqamətində Azərbaycan Prokurorluğunun benefisiarı olduğu tvininq layihəsinin mühüm əhəmiyyəti olduğunu bildirdi. Səmimi qəbula görə tə-

Hüquqi aktların vahid elektron bazasının "E-qanun" mobil tətbiqinin ictimai təqdimatı olub

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətində müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, o cümlədən elektron ədliyyə xidmətlərinin sayının artırılması, bu xidmətlərdə yeni innovativ metodların və onların mobil versiyalarının tətbiqi üzrə ardıcıl tədbirlər davam etdirilir.

Son illər istifadəyə verilmiş və vətəndaş məmnunluğu doğuran "Mobil notariat", "Mobil məhkəmə" tətbiqləri ədliyyə və məhkəmə fəaliyyətinə əlçatanlıq təmin edir, onların vasitəsilə ədliyyənin əməliyyatlar məsafədən daha asan, rahat və çevik həyata keçirilir.

Bu sahədə tədbirlərin davamı olaraq əhalinin normativ aktlar barədə məlumatlandırılması, onların mətni ilə rahatlıqla tanış olması, hüquqi biliklərinin artırılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən on minlərlə normativ sənədi təhvilə edən "Hüquqi aktların vahid elektron bazası" (E-qanun.az) aparılıb, interaktiv rejimdə fəaliyyət göstərərək daim yenilənir.

AZƏRTAC xəbər verir ki, həmin informasiya resursunun insanların əlçatanlığını və rahatlığını təmin etmək üçün yeni mobil "E-qanun" tətbiqi hazırlanıb və sentyabrın 9-da bu innovasiyanın ictimai əhəmiyyətinə və funksional imkanlarına dair Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə geniş ictimai təqdimat keçirilib.

Tədbirdə Ədliyyə Nazirliyinin, Məhkəmə-Hüquq Şurasının, Ombudsman Aparatının, Baş Prokurorluğun, Vəkillər Kollegiyasının, Mediasiya Şurasının mosul şəxsləri, Milli Məclisin

deputatları, hakimlər, sahibkarlar və bank sektorunun təmsilçiləri, Bakı Dövlət Universitetinin professor-müəllim heyəti və hüquqşünas tələbələr, ictimaiyyətin, vətəndaş cəmiyyəti institutlarının və çoxsaylı KİV nümayəndələri iştirak ediblər.

Təqdimatda Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova çıxış edərək bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda aparılan gənəşimciyəslə islahatlar ictimai münasibətlərin bütün sahələrini əhatə etməklə yeni mühüm qanunların, fərmanların, strategiyaların və digər hüquqi aktların qəbul olunması ilə müşayiət olunur. Milli qanunvericiliyimiz dinamik inkişaf edir və Ədliyyə Nazirliyi də qanunvericilik bazasının təkmilləşdirilməsi prosesində daim fəal iştirak edir, əhalinin hüquqi biliklərinin artırılması və qanunvericilikdəki yeniliklərlə bağlı məlumatlılığın təmin olunması məqsədilə hüquqi aktların vahid elektron bazasını aparır.

"E-qanun" mobil tətbiqi normativ aktlara çevik və daha rahat şəkildə əlçatanlığı təmin edir. İstifadəsi çox asandır. İstənilən yerdə, istənilən vaxt qanunvericilik aktının mətni ilə anı rejimdə tanış olmaq, əldə etmək mümkündür. Tətbiqi telefonla asanlıqla yüklənir, müxtəlif platformalar üzərindən heç bir qeydiyyat tələb olunmadan yükləyib ondan yararlanmaq olar", - deyir A.Sabitova vurğulayıb.

Nazirliyin Qanunvericilik baş idarəsinin Hüquqi Aktların Dövlət Reyestrini təmin edən, daha rahat şəkildə əlçatanlığı təmin edən, "E-qanun" mobil tətbiqi həm "iOS", həm də "Android" platfor-

masi üçün uyğundur. Mobil tətbiq "Google Play" və "Appstore" elektron mağazalarından ödəniş tələb edilmədən yüklənir və heç bir istifadəçi adı və şifrə tələb olunmadan istifadə edilir. Sədə və asan olmaqla intuitiv formada idarə olunan bu tətbiqdə "E-qanun.az" saytımda olan bütün bölmələr və funksiyalar var.

Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov mobil və rəqəmsal mediasiya quruculuğunda Ədliyyə Nazirliyinin mobil tətbiqlər üzrə müntəzəq təcrübəsinin öyrənilərək tətbiq edilməsinə qeyd edib. "Mediasiya işlərinin rəqəmsallaşdırılması istifadəçilərin üçün rahatlıqdan əlavə statistikaların daha dəqiq aparılmasına, mediator və təşkilat arasında iş prosesinin əlverişli təşkilinə və mediatorların işlərinin elektron sistem üzərindən optimallaşdırılmasına təmin edəcək", - deyir İdarə Heyətinin sədri vurğulayıb.

Milli Məclisin deputatları Bəhruz Məhərrəmov, Nurlan Həsənov, Razi Nurullayev, Ombudsman Aparatının rəhbəri Aydın Səfərxanlı, Sumqayıt Regional Vəkil bürosunun müdiri Anar Qasımlı, "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz təqdimat mərasimində çıxış edərək vətəndaşların əlçatanlığının asanlaşdırılması məqsədilə qanunvericilik aktlarını mobil qaydada dərhal əldə etməyə imkan verən mobil "E-qanun" tətbiqinin istifadəyə verilməsinin yüksək qiymətləndirilib.

Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

şökkürünü bildiren Jidrunas Bartkus layihənin icrasına start verildikdən sonra görülən işlər barədə məlumat verməklə, əmlakların bərpası sahəsində ölkəmizin qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə Baş Prokurorluq tərəfindən hazırlanmış qanun layihələrinin işin səmərəliliyinin artırılmasında mühüm rolunu olacağını vurğulayıb.

Qarşılıqlı maraqa doğuran digər mövzular müzakirə olunaraq Azərbaycanla Litvanın hüquq-mühafizə orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.

Ordumuzun mövqeləri atəşə tutulub

Sentyabrın 8-i axşam saatlarından 9-u səhər saatlarına qədər Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilso rayonunun Noravan, Basarkeçor rayonunun Subatan yaşayış məntəqələri və Gorus rayonu istiqamətlərində yerləşən mövqelərindən ordumuzun Laçın rayonunun Əhmədli və Haçılar,

Kəlbəcər rayonunun Zivel yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görüldü.



Qarşılıqlı səfərlər və sıx təmaslar münasibətlərin daha da möhkəmləndirilməsi üçün geniş imkanlar yaradır



Özbəkistan Respublikasında işgüzar səfərdə olan Milli Məclisin Sədri Sahibə Qafarova bu ölkənin Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.

Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsi tərəfindən verilən məlumata görə, səmimi qəbulu görə dərin minnətdarlığını bildiren Sahibə Qafarova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Özbəkistanın dövlət başçısına çatdırıb.

Görüşdə ölkələrimiz arasında münasibətlərin hazırkı yüksək səviyyəsi qeyd olunaraq əlaqələrimizin inkişafında iki ölkənin prezidentlərinin xüsusi rolu vurğulanıb. Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin iyununda Özbəkistan tarixi səfərinin səmərəli nəticələri qeyd olunub, bu səfərin münasibətlərin daha da inkişafında yeni bir mərhələ təşkil etdiyi bildirilib. Qeyd olunub ki, yüksək səviyyəli qarşılıqlı səfərlər və sıx təmaslar iki dost və qardaş ölkə arasında münasibətlərin daha

da möhkəmləndirilməsi üçün geniş imkanlar yaradır.

Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildiren Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev onun da salamlarını və xoş arzularını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.

O, iki ölkə arasında münasibətlərin inkişafında parlamentlərarası əməkdaşlığın rolunu qeyd edərək bu istiqamətdə əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Söhbətdə qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdən sonra Milli Məclisin Sədri Sahibə Qafarova Özbəkistan televiziyasına müsahibə verib. Parlamentin Sədri müsahibədə Azərbaycan nümayəndə heyətinin Qadın Parlament Sədrlərinin 14-cü Sammitində iştirakı, Azərbaycan-Özbəkistan əlaqələrinin bu günkü və gələcək inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.

RƏŞAD CƏFƏRLİ,
"Azərbaycan"

Milli Məclisin Sədri Sahibə Qafarova Qadın Parlament Sədrlərinin Sammitində müzakirələrdə çıxış edib



Xəbər verdiyimiz kimi, Milli Məclisin Sədri Sahibə Qafarova Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən Qadın Parlament Sədrlərinin 14-cü Sammitində iştirak edir. Spiker sammitin ikinci günündə keçirilən müzakirələrdə çıxış edib.

Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsi tərəfindən verilən məlumata görə, Sahibə Qafarova çıxışında bildirib ki, ictimai həyatın bütün sahələrində qadınların iştirakı olmadan güclü, sabit dövlət təşəvvür etmək mümkün deyil. Bu baxımdan qadın spikerlərin üzərinə mühüm vəzifələr düşür ki, parlamentlərimiz gənc nəsli üçün daha həssas yanaşma ortaya qoysun.

Qadınların məşğulluq sahəsində üzvləşdirilməsində danışıqda Milli Məclisin Sədri deyib ki, məşğulluqda qeyri-bərabərliyin, gəncərlə bağlı problemlərin əsas səbəblərindən biri təhsildir. Bu gün hamını əhatə edən inklüziv cəmiyyətin yaradılmasından danışıqda, təhsilin gücləndirilməsinə və bu sahədə bərabər imkanların hüquqi əsaslarının təmin edilməsinə daha çox diqqət yönəldilməlidir. Bu, qadınların siyasətdə, iqtisadiyyatda və digər sahələrdə səlahiyyətlərini artırılmasına maneələr aradan qaldırılmasına daha çox kömək edəcək.

Spiker Sahibə Qafarova çıxışında Azərbaycanda həyata keçirilən gənc si-



yasətinin uğurları barədə məlumat verərək bildirib ki, ölkəmizdə məşğul əhalinin ümumi tərkibində qadınların xüsusi çəkisi 48 faizdən artıqdır. Dövlət qulluğunda qadınların xüsusi çəkisi 28 faizə yaxındır.

Onun sözlərinə görə, parlamentlərin nəinki gənc nəsli üçün, həm də onların iştirakı olmadan güclü, sabit dövlət təşəvvür etmək mümkün deyil. Bu baxımdan qadın spikerlərin üzərinə mühüm vəzifələr düşür ki, parlamentlərimiz gənc nəsli üçün daha həssas yanaşma ortaya qoysun.

Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycanda gənc nəsli üçün dövlət siyasətini həyata keçirən əsas döv-

lət orqanı 1998-ci ildə yaradılmış Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. Komitə öz fəaliyyəti barədə parlamentə hesabat verir. Parlamentimizdə gənc nəsli üçün qanunlar üzərində işləyən Ailə, qadın və uşaq məsələləri komitəsi mövcuddur. Hər iki komitənin sədri qadındır. Deməli, gənc nəsli üçün sahədə qanunların hazırlanması, qəbul edilməsi, tətbiq edilməsi prosesinin özü də gənc nəsli üçün vacibdir.

Qeyd edək ki, Qadın Parlament Sədrlərinin 14-cü Sammiti Daşkənd Bəyannaməsinin qəbulu ilə başa çatıb.

YASƏMƏN MUSA YƏVA,
"Azərbaycan"

Bəhreyn Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır



Özbəkistan Respublikasında işgüzar səfərdə olan Milli Məclisin Sədri Sahibə Qafarova sentyabrın 9-da Bəhreyn Nümayəndələr Şurasının sədri Favziya bint Abdul-lah Zeynal ilə görüşüb.

Parlamentin Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsi tərəfindən verilən məlumata görə, Milli Məclisin Sədri Azərbaycanın Bəhreyn ilə əlaqələrə xüsusi önəm verdiyini qeyd edib və ölkələrimiz arasında bir çox sahələrdə pozitiv əməkdaşlığın formalaşdığını bildirdi. Spiker Sahibə Qafarova ölkələrimiz arasında normativ-hüquqi bazanın gücləndirilməsinin əlaqələrin inkişafında mühüm rolunu malik olduğunu qeyd edib.

Azərbaycan ilə Bəhreyn arasında beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində səmərəli əməkdaşlığın qurulduğunu deyən Sahibə Qafarova Bəhreyn Kralığının beynəlxalq platformalarda ölkəmizin ərazi bütövlüyünü daim dəstəkləməsinə, Azərbaycanın haqlı mövqeyini müdafiə etməsinə dost münasibəti kimi dəyərləndirib.

Spiker bildirib ki, parlamentlərarası münasibətlər ölkələr arasında ikitərəfli

və çoxtərəfli əlaqələrin mühüm tərkib hissələrindən biridir. Milli Məclisin Sədri dövlətlərarası münasibətlərin möhkəmlənməsində parlamentlərin xüsusi rolundan danışıb, qarşılıqlı təmasların, səfərlərin xalqlarımızın daha da yaxınlaşması baxımından əhəmiyyətini vurğulayıb, Azərbaycan tərəfinin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şöbəsinin fəaliyyəti barədə məlumat verib.

Sahibə Qafarova Bəhreyn parlamentinin nümayəndə heyətinin Qoşulmama Hərəkatının Parlament Şöbəsinin ötən ilin noyabrında İspaniyanın paytaxtı Madrid şəhərində keçirilmiş birinci iclasında və bu ilin 30 iyun-1 iyul tarixlərində keçirilmiş Bakı konfransında iştirakını yüksək qiymətləndirib.

Sədr qeyd edib ki, 40 ölkədən və 8 beynəlxalq parlament təşkilatından parlament nümayəndə heyətlərinin qatıldığı Bakı konfransında qəbul olunan Bakı Bəyannaməsi ümumi mövqeyimizi və baxışlarımızı əks etdirir. Həmçinin Qoşulmama Hərəkatının Parlament Şöbəsinin iş qaydalarının, təşkilatın rəsmi loqosu və bayrağının təsdiq olunması, qurumun sədri və sədr müavininin seçilməsi Parlament Şöbəsinin institusional inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Milli Məclisin Sədri Qoşulmama Hərəkatının Parlament Şöbəsinin global parlament institutuna çevrilməsinə inamını ifadə edərək bu istiqamətdə Bəhreyn Nümayəndələr Şurası ilə birgə işləməyə hazır olduqlarını bildirib.

Bəhreyn Nümayəndələr Şurasının sədri Favziya Zeynal səmimi sözlərlə görə təşəkkür edərək ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsinin ortaq diqqət mərkəzi olduğunu vurğulayıb. O, iqtisadi, ticari və digər sahələrdə əməkdaşlığın geniş imkanları mövcuddur və Bəhreyn Azərbaycanla çoxşaxəli əlaqələrin inkişafında maraqlıdır. Favziya Zeynal parlamentlərarası münasibətlərin rolundan danışıb və istiqamətdə əlaqələrin inkişaf etməsində maraqlı olduqlarını bildirdi və vurğulayıb ki, Bəhreynin Nümayəndələr Şurası bu prosesə qanunvericilik müstəvisində hər cür dəstək verməyə hazırdır.

Görüşdə Bəhreyn və Azərbaycanın qanunverici orqanları arasında əlaqələrin inkişafı və parlament diplomatiyasının daha da fəallaşması istiqamətində fikir mübadiləsi aparılıb.

R.CƏFƏRLİ,
"Azərbaycan"

Milli Məclisin Sədri Sahibə Qafarova Özbəkistan mediasına müsahibə verib

Özbəkistanın Daşkənd şəhərində keçirilən Qadın Parlament Sədrlərinin 14-cü Sammitində iştirak edən Milli Məclisin Sədri Sahibə Qafarova burada yerli kütləvi informasiya vasitələrinə müsahibə verib.

Parlamentin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsi tərəfindən verilən məlumata görə, Milli Məclisin Sədri sammitin əhəmiyyəti və müzakirə olu-



nan mövzuların aktuallığı barədə media nümayəndələrinin suallarını cavablandırıb. Parlamentin Sədri Azərbaycan və Özbəkistan arasında münasibətlərin dinamik inkişafı, tərəflər arasında bir çox sahələrdə əməkdaşlığın genişləndirilməsi, həmçinin iki ölkənin parlamentləri arasında əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində görülən işlər barədə danışıb.

"Azərbaycan"

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Daşkənddə Heydər Əliyev Meydanında olub

Özbəkistan Respublikasında işgüzar səfərdə olan Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 9-da Daşkənddə Heydər Əliyev Meydanında olub.

Spiker Sahibə Qafarova və nümayəndə heyətinin üzvləri, Özbəkistan parlamentinin nümayəndələri, bu ölkədə yaşayan azərbaycanlı icmasının təmsilçiləri meydana ucaldıqları Heydər Əliyev abidəsini ziyarət ediblər, abidənin önünə gül dəstələri düzüblər.

Qeyd edək ki, cari il iyunun 21-də Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı iki ölkənin dövlət başçıları iştirakı ilə Heydər Əliyev Meydanının açılışı olub. Bu meydanın yaradılması dost və qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinə çatdırılmasına kömək edəcək.

Daşkəndin Mirabab rayonunda azərbaycanlıların yığcam yaşadığı ərazidə yerləşən meydanın ətrafındakı binalar abadlaşdırılıb, ərazisi tamamilə yenidən qurulub. Burada yaşillik salınıb, sakinlə-



rin istirahəti üçün hər cür şərait yaradılıb. Meydanın mərkəzi hissəsində Ulu Öndər Heydər Əliyevin böyük memorial kompleksi ucaldırılıb.

Ümummilli Lider Heydər Əliyev adına daşayan küçədə yerləşən meydan

şəhər sakinləri və qonaqların istirahəti üçün ən çox üz tutduqları yerlərdən biri olacaqdır.

Aydan XƏLİLOVA,
"Azərbaycan"



Qardaşlığın hərbi gücü

Azərbaycan və Türkiyə ordularının birgə təlimləri döyüş qabiliyyətinin artırılması, əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində yeni imkanlar açır

Əvvəli 1-ci səh.

Birgə təlimlərin uğurlu nəticələri

Bu gün ordumuzun beynəlxalq standartlara uyğun daha da gücləndirilməsi, modernləşdirilməsi prioritet olaraq qalır. Bu baxımdan qardaş Türkiyə Respublikası ilə birgə təlimlər vasitəsilə bu sahədə əməkdaşlığın genişləndirilməsi mühüm strateji əhəmiyyətə malikdir.

2013-cü ildən başlayaraq Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında birgə hərbi təlimlərin keçirilməsi iki ölkənin ordularının döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələr arasında təcrübə mübadiləsinin aparılması, müxtəlif qoşun növlərinin qarşılıqlı fəaliyyətinə nail olmaq baxımından böyük əhəmiyyət kəsb edir. Ona görə də iki ölkənin ordusunun iştirakı ilə keçirilən və bütün qoşun növlərini əhatə edən təlimlərin sayı ildən-ilə artmaqdadır.

İki qardaş ölkə arasında bağlanan hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, həm Türkiyədə, həm də ölkəmizdə təlimlər keçirilir. Ötən il iki dövlətin Hərbi Hava Qüvvələrinin iştirakı ilə Konya şəhərində keçirilən "TurAz Şahini - 2021", Laçın rayonunda birgə döyüş atışlı taktiki təlimlər və bu ay ölkəmizdə keçirilən "TurAz Qartal-2022" birgə taktiki-uçuş təlimi də bu prosesin tərkib hissəsidir.

Sentyabrın 5-dən başlayan bu təlimin keçirilməsi birgə fəaliyyətlərin planlaşdırılması, qarşılıqlı əlaqə və döyüş uzlaşmasının öyrənilməsi, eləcə də axtarış-xilas etmə tədbirlərinin icrası baxımından mühüm əhəmiyyət kəsb edir.

Dünya başa gətən təlimlərdə ümumilikdə plana uyğun olaraq bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlarla uçan hərbi pilotlar müxtəlif epizodlar üzrə tapşırıqları icra edirlər. Ssenariyə əsasən, şerti düş-



mənin hava hücumundan müdafiə vasitələrindən yayınma və yerüstü hədəflərinə havadan zərbə endirmə tapşırıqları, radioelektron mübarizə (REM) vasitələrindən istifadə edərək aldıcı manevrlərlə şerti düşmənin hava hücumundan müdafiə vasitələrindən yayınmaq və təyin olunan yerüstü hədəflərin məhv edilməsi üzrə tapşırıqlar yerinə yetirilib. Yüksək peşəkarlıq nümayiş etdirən Azərbaycan və Türkiyənin hərbi pilotları qarşıya qoyulan tapşırıqları uğurla icra ediblər.

Azərbaycan-Türkiyə birliyinin növbəti təzahürü

Göründüyü kimi, iki ölkə arasında birgə təlimlərin sayı kifayət qədər artıb. Bütün bunlar Azərbaycanla Türkiyə arasında 2010-cu ildə imzalanan strateji əməkdaşlıq haqqında sazişə əsasən həyata keçirilir.

Ümumiyyətlə, iki qardaş ölkə arasında hərbi əməkdaşlıq baxımından perspektiv planlar da mövcuddur. Bu

raya hərbi kadrların hazırlanması, maddi-texniki təchizatdan tutmuş müdafiə sənayesi sahəsinə qədər yeni birgə əməkdaşlıq məsələləri daxildir. Perspektivdə iki ölkə arasında hərtərəfli hərbi əməkdaşlığın gücləndirilməsi istiqamətində yeni imkanlar mövcuddur.

Bütün bunlar ilk növbədə Azərbaycan Ordusunun qüdrətini göstəricisidir. Əgər Azərbaycanın güclü ordusu və hərbi potensialı olmasaydı, təbii ki, bu cür təlimlər də baş tutmazdı. Gündən-günə müasir tələblərə cavab verən şəxsi heyətin formalaşması, döyüş meydanında praktiki vərdişlərin təkmilləşdirilməsi üçün keçirilən təlimlər ordumuzun gücünə güc qatır. Qarşıya qoyulan istənilən tapşırığın öhdəsindən asanlıqla gələnlə belə güclü və müasir ordumuzun olduğunu görmək insanı qürurlandırır.

Bu, bir həqiqətdir ki, müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib genişləndirilməsi Azərbaycanın xarici siyasətinin mühüm tərkib hissəsidir. Tarixi köklərə və qaradığa söykənən iki ölkə arasında əlaqələr siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və digər sahələrdə uğurla inkişaf etməkdədir. İki ölkə dünyanın bir sıra mühüm geosiyasi və geoiktisadi proseslərinin cərəyan etdiyi mürəkkəb regionda etibarlı strateji tərəfdaş kimi münasibətlərinin daim inkişafında və daha da gücləndirilməsində maraqlı olduğunu əməli addımları ilə nümayiş etdirir. Bu təlimlər də birliyin, qardaşlığın təzahürüdür.

Eyni soy-kökə, dilə, dinə, mədəniyyətə, milli dəyərlərə, səmimi dostluq-qardaşlıq və bir çox digər qarşılıqlı tarixi bağlara malik olan Azərbaycan-Türkiyə münasibətləri bu gün özünün ən yüksək zirvəsinə ucalıb. Strateji tərəfdaşlıq, qardaşlıq münasibətlərini yüksəltən xotə inkişaf etdirən Azərbaycan-Türkiyə əlaqələri hazırda mühüm mərhələyə qədəm qoymur.

Bunu şərtləndirən amillər hər iki ölkənin dövlət başçıları arasındakı səmimi dostluq-qardaşlıq münasibətləri, liderlərinin mütəmadi xarakter daşıyan qarşılıqlı səfərləri, görüşləri, imzalandıqları mühüm strateji əhəmiyyətli sənədlər, birlikdə həyata keçirdikləri beynəlxalq transmilli layihələrdir. Azərbaycan-Türkiyə prezidentlərinin qardaşlıq münasibətləri və qarşılıqlı etimad regionda sülhün, təhlükəsizliyin, yüksəlişin və həmrəyliyin qarantıdır.

Atılan qəti addımlarla Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığını bütün sahələrdə davamlı inkişaf etdirməyə nail olan Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əl qardaşlığı nümayiş etdirmələri olduqca qürurvericidir.

İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəyə bir-mənalı dəstək verməyin əsl örnəyini nümayiş etdirib. Əliyev-Ərdoğan birliyi və həmrəyliyi, dövlət başçıların bir-birinə "qardaşım" deyərək müraciət etmələri xalqlarımız üçün də, dünya birliyi üçün də əsl nümunədir.

Türkiyə-Azərbaycan birliyi, dostluğu və qardaşlığı bu gün də uğurla davam edir, xalqlarımız arasındakı saf, səmimi və doğma münasibətlər daha da dərinləşərək yeni mərhələyə qədəm qoyur. Bütün bunlar onu göstərir ki, əbədi və əzəli Azərbaycan-Türkiyə birliyi, dostluğu və qardaşlığı sarsılmazdır və daim belə də olacaqdır.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Prezident Administrasiyasında yeni dövlət qeydiyyatına alınmış Azad Vətən Partiyasının sədri ilə görüş keçirilib

Sentyabrın 9-da Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə yeni dövlət qeydiyyatına alınmış Azad Vətən Partiyasının sədri Akif Nağı arasında görüş keçirilib.

Bu barədə AZƏRTAC-a Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə yeni dövlət qeydiyyatına alınmış Azad Vətən Partiyasının sədri Akif Nağı arasında görüş keçirilib.

Qeyd olunub ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev partiyanın dövlət qeydiyyatına alınması münasibətilə böyük siyasi və ictimai fəaliyyət təcrübəsinə malik Akif Nağını təbrik edib və partiyaya fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı vurğulanıb ki, son dövrdə legitim siyasi fəaliyyətin göstərilməsi üçün siyasi partiyalara yaradılmış şərait bilavasitə Prezident İlham Əliyevin dövlət siyasətinin demokratik kursunun təzahürüdür. Siyasi partiyaların artan fəallığı və nüfuzu ölkəmizdə yeni siyasi konfigurasiyanın formalaşdırılması istiqamətində aparılan köklü siyasi islahatların nəticəsidir. Administrasiya rəsmisi tərəfindən xüsusi vurğulanıb ki, siyasi partiyaların inkişafına dövlət tərəfindən göstərilən dəstək eyni zamanda ölkədə dialoq mühitinin inkişafı siyasətinin davamı kimi qəbul olunmalıdır.

Siyasi münasibətlər müstəvisində demokratik və sağlam əməkdaşlığın qurulması

nəticəsində son iki ildə Azad Vətən Partiyası da daxil olmaqla, 11 siyasi partiyanın dövlət qeydiyyatına alınması, siyasi partiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi, o cümlədən ofislə təmin edilməsi, partiyaların qurultaylarının keçirilməsi və təsis sənədlərində edilmiş dəyişikliklərin dövlət qeydiyyatına alınması, habelə dövlətin bir sıra bu kimi digər demokratik təşəbbüsləri nəticəsində siyasi partiyaların siyasi sisteminin nüfuzlu təsisatına çevrilmələri.

Qeyd edilib ki, cəmiyyətin inkişafı naminə iqtidar-müxalifət münasibətlərinin konstruktiv əməkdaşlıq formatına transformasiyası prosesində siyasi partiyalar qabaqcıl mövqedən çıxış etməlidirlər. Siyasi partiyaların cəmiyyətin siyasi həyatında vacib rol oynadığını vurğulayan Administrasiya rəsmisi bildirib ki, işğaldan azad edilmiş ərazilərdə Ermənistanın insanlıq əleyhinə törətdiyi cinayətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün siyasi partiyalar öz beynəlxalq əlaqələrindən geniş istifadə etməlidirlər.

Görüş zamanı ölkəmizdə həmrəylik mühitinin qorunmasında siyasi partiyaların müstəsna rolunu qeyd edən

Ədalət Vəliyev xatırladı ki, Vətən müharibəsi dövründə əldə edilmiş siyasi həmrəylik, siyasi partiyaların Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olması, bununla bağlı birgə bəyanat və müraziətlərin imzalanması iqtidar-müxalifət dialoqunun və ümummilli birliyin təəcəssümü idi.

Radikal siyasi meyillərin dövlətçiliyə və milli maraqlara təhdid kimi qiymətləndirilməsinin vacibliyini qeyd edən Administrasiyanın şöbə müdiri bildirib ki, sağlamlıq və konstruktiv siyasi partiyalar daim dağdıcı tendensiyalara qarşı çıxış etməli və antimilli təzahürələri sort tənqid etməlidirlər.

Azad Vətən Partiyasının sədri Akif Nağı görüş üçün təşəkkürünü bildirib və ölkədə aparılan siyasi islahatları yüksək qiymətləndirib. Siyasi partiyaların fəaliyyəti üçün bütün imkanların dövlət tərəfindən təmin edildiyini diqqətə çatdıraraq siyasi fəaliyyətdə dövlətin təməl prinsiplərini əsas tutacağını söyləyib. Yeni yaradılmış partiyanın sədri A.Nağı həmçinin diqqətə çatdırıb ki, ümummilli konsensus və cəmiyyətin inkişafı naminə ölkədə sağlamlıq siyasi mühitinin qorunması rəhbərlik etdiyi partiyanın mütləq prioritetlərindən olacaqdır.

Xatırladaq ki, Azad Vətən Partiyasına dövlət qeydiyyatı haqqında şəhadətnamə bu il sentyabrın 6-da təqdim olunub.

Mütərəqqi islahatların tərkib hissəsi

"Siyasi partiyalar haqqında" yeni qanunun qəbulu zamanın tələbidir

Əvvəli 1-ci səh.

Müzakirələr zamanı bütün maraqlı tərəflərin fikirləri bir daha öyrəniləcək. Təbii ki, bu cür şəffaf yanaşma qanun layihəsinin daha da təkmilləşməsinə mühüm rol oynayacaq.

Qüvvədə olan qanun 30 il əvvəl qəbul edilib

Hazırda qüvvədə olan "Siyasi partiyalar haqqında" qanun 30 il əvvəl - 1992-ci ildə qəbul edilib. Ötən 30 ildə isə Azərbaycanda böyük dəyişikliklər baş verib, o cümlədən cəmiyyətdə siyasi münasibətlərlə bağlı yeni çağırışlar və yeni yanaşmalar meydana çıxıb, yeni meyarlar formalaşmışdır. Bu baxımdan "Siyasi partiyalar haqqında" yeni qanunun qəbulu həm də zamanın tələbidir. Düzüdü, indiyə qədər mövcud qanuna bir sıra əlavələr və dəyişikliklər olunub. Lakin bu, müasir tələblərə tam cavab vermirdi və buna görə tamamilə yeni qanunun hazırlanması zəruridir.

Milli Məclis Sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu barədə mətbuata açıqlamasında bildirib ki, ötən dövr ərzində müxtəlif vaxtlarda "Siyasi partiyalar haqqında" qanuna 70-dək əlavələr və dəyişikliklər edilib. Amma 2018-ci il növbədənkonar prezident seçkilərindən sonra cənab İlham Əliyev tərəfindən bəyan edilmiş yenidənqurma kontekstində siyasi və demokratik islahatlar, o cümlədən yeni siyasi konfigurasiyanın formalaşması xüsusi yer tutmuşdur. "Ötən dövr ərzində, xüsusən də 2020-ci il Vətən müharibəsi gedişində bu islahatların noticəsi olaraq müasir, müstəqil dövlət quruculuğuna xas olan siyasi münasibətlər formalaşmışdır. Həmçinin qlobal dünyada baş verən proseslər fonunda müasir dünya təcrübəsinə əsaslanan müstəqil dövlət quruculuğunun gələcəyi ilə bağlı təsəvvürlər ölkədə siyasi dialoqun, plüralizmin, ümumiyyətlə, siyasi islahatların daha da dərinləşməsinə xətər verir. Bütün bu faktorlar "Siyasi partiyalar haqqında" yeni qanunun qəbulunu zəruri edir", - deyərək Əli Hüseynli bildirib.

Seçkilərdə iştirak etməyən partiya siyasi mübarizə aparmır

Yeni qanun layihəsi ilə tanışlıq göstərir ki, onun müddəaları siyasi partiyaların fəaliyyəti ilə bağlı prinsipləri on müasir və beynəlxalq təcrübədə qəbul olunmuş tələblərə səviyyəsinə də uyğunlaşdırıb. Xatırladaq ki, hazırda qüvvədə olan qanun 4 fəsil, 21 maddədən ibarətdir. Yeni qanun layihəsi isə 6 fəsil 30 maddədən ibarətdir.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"





QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR dirçəliş yolundadır

Yeni köç Ağalını daha da canlandırdı

Kəndin sakinləri doğma yurda qovuşmağın sevincini yaşayırlar



Ağal köndünə əhalinin köçürülməsi Böyük qayıdışın ilk qədəmləridir. İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalda 40 ailə (154 nəfər), İkinci Ağalda 60 ailə (245 nəfər), Üçüncü Ağalda isə 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər).

İyulun 19-dan etibarən Zəngilanın Ağalı köndünə əhalinin dörd mərhələdə köçürülməsinə start verildi. Ağsəron rayonunun Masazır kəndindəki "Zəngilan şəhərciyi"ndən dördüncü köç karvanı iyulun 25-də Ağalına yola salındı. Daha 10 ailə - 58 nəfər yeni salınmış və on müasir infrastrukturunu olan kənddə onlara verilmiş evlərdə daimi məskunlaşdılar. Ümumilikdə "ağıllı kənd" konsepsiyasına uyğun olaraq yenidən qurulan Ağalı köndünə 4 mərhələdə köçürülən 41 ailə, 201 nəfər hər cür şəraitlə təmin olundu.

Beləliklə, Ağalı köndünə əhalinin köçürülməsinin birinci mərhələsi uğurla başa çatdırıldı.

Sentyabrın 7-də isə Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı köndünə əhalinin köçürülməsinin ikinci mərhələsinə start verildi. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən qəzetimizə bildirildi ki, 12 ailədən (63 nəfər) ibarət növbəti qrup Ağsəron rayonu Masazır qəsəbəsində yerləşən "Zəngilan şəhərciyi"ndən Daxili İşlər Nazirliyinin əməkdaşlarının müşayiəti ilə öz doğma yurd-yuvalarına yola salındı. Digər 13 ailə (62 nəfər) isə sentyabrın 10-da Ağalı köndünə köçürüləcək. Bununla da Böyük qayıdışa uyğun olaraq ikinci mərhələdə köçürülməsi nəzərdə tutulan 25 ailə (125 nəfər) doğma yurdunda məskunlaşacaq. Kənd sakinləri yüksəkkeyfiyyətli, "ağıllı texnologiya"larla təchiz edilmiş



evlərlə təmin edilir, onların məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən həll edilir. Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlanma bələdəklər.

"Doğma yurdumuzda olmağımız bizi daha da qürurlandırır"

Ağalı köndündə sakinlərin yüksək rifah içərisində yaşaması üçün bütün zəruri şərait yaradılıb. Doğma yurda qayıdışın sevincini yaşayan sakinlər Zəngilanın təmiz havasını udub, suyundan içiblər. Ağalı könd sakinləri doğma kəndlərinə qayıtmaları ilə bağlı bizə bildirdikləri də bölüşüblər. Onlar deyirlər ki, yüksək yaşayış standartları ilə təchiz edilmiş Ağalda yeni həyata başlamaqla yanaşı, köndün inkişafına da öz töhfələrini verməyə çalışacaqlar.

Ağalı köndünə köçən Ceyhun Həsənov deyir ki, köçürülən ailələr doğma yurdunda yüksək səviyyədə qarşılanıblar: "Sakinlər artıq öz evlərinə yerləşiblər. Həyat öz axarında davam

edir. Əhalinin əhvali-ruhiyyəsi yüksək səviyyədədir. Yeni köç köndümüzü daha da canlandırdı. Sakinlərimizin zaman-zaman tam yerləşməyini gözləyirik. Müasir standartlara cavab verən və analoqu olmayan smart məktəb inşa ediləndir. Məktəbə müsabiqə yolu ilə müəllimlər təyin edilmiş. Onların yaxın günlərdə köndə gələcəyi gözlənilir. 15 sentyabrda dərslər yüksək səviyyədə keçiriləcək. Bundan əlavə, bir bağça da fəaliyyət göstərir. Sakinlərin gündəlik tələbatlarını ödəmək üçün lazım olan bütün xidmət obyektləri işləyir. Biz doğma yurdunda qayıtmış, gözəl və rahat həyat sürürük".

Uzun illərin həsrətindən sonra el-obasına qayıdan Rəhilə Almuradova da sevincini bizimlə bölüşdü: "30 il idi ki, köndümüzün həsrəti ilə yaşayırdıq. Vətən müharibəsindəki qələbəmiz bizi necə sevindirmişdisə, Ağalı köndünə qayıtmağımız da bizi o qədər sevindirir. Doğulduğum yurda qayıtmaq gözəl hissdır. Köndümüzün yenidən salınması, özü də bu cür müasir quruluşu bizi həddindən artıq sevindirir. Özümlü burda çox xoşbəxt hiss edirik. Dövlətimiz köndümüzü bizi hər cür şəraitlə təmin edib. Çox gözəl və rahat mənzillərdə yaşayırdıq. Ailəmiz dördotaqlı evlə təmin edilmiş. Hazırda

yenidənqurma işləri yüksək səviyyədə həyata keçirilir".

Ağalıda yenidənqurma işlərində iştirak edən Vəliyyədin Paşayev deyir ki, buranın ilk sakinini olmaqdan özünü xoşbəxt sayır: "Allaha çox şükürlər olsun ki, bizə bu böyük günü qismət etdi. Hisslərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm. Deyə bilərəm ki, çox qürurluyam. Yaradılan şəraitə görə möhtərəm Prezidentimizə minnətdarım. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cəzası versin. Rəşadətli ordumuza yeni uğurlar arzulayırdım. Bir il beş ay köndümüzə quruculuq işlərində iştirak etmişəm. Ailəmiz iki mərtəbəli, beş otaqlı mənzillə təmin edilmiş. Köndün infrastrukturunu çox gözləyirdim".

Ağalıya köçən Telman Mirzəyev isə uzun illər bu məqamın həsrətində olduqlarını söylədi: "Köndümüzə hər cür şərait yaradılıb. İnsana yaşayış üçün nə lazımdırsa, o da həyata keçirilib. Mən buna görə Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Düşünürəm ki, əsrlər keçərsə belə, Azərbaycan Ordusunun şücaəti, qazandığı şanlı zəfər və bu zəfərin müəllifi olan Müzəffər Ali Baş Komandan unudulmayacaq. Torpaqlarımızın azad olunması uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik, qazilərimizə şöfa arzu edirik. Bu gün onların sayəsində dedə-baba yurdunda qovuşmuşuq".

Məcburi köçkünlər daim dövlətin qayğısını görüblər

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı zəfər 30 ilə yaxın doğma yurdu həsrətini çəkən məcburi köçkün həmvətənlərimizin işğaldan azad edilmiş ərazilərdəki doğma yurda qayıdışına imkan yaradıb. Məcburi köçkün həyatı yaşadıkları dövrdə onlar daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar. Bu sahədə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi və möhtərəm Prezident İlham Əliyevin davam etdirdiyi strateji xətt məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin, məşğulluğunun təmin olunmasına istiqamətlənib və hazırda da ardıcılıqla həyata keçirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyevə də məcburi köçkünlərlə bağlı məsələlərə daim xüsusi həssaslıqla yanaşır, onların problemlərini həllinə kömək göstərir.

Elşən YƏHYAYEV,
"Azərbaycan"

Şərqi Zəngəzurun "hava qapısı"

Zəngilan Beynəlxalq Hava Limanına ilk təyyarəmiz uğurla eniş etdi



Əvvəlki 1-ci sah.

Ötən il yanvarın 14-də Prezident İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanının təməlini qoyan zaman onun vacib əhəmiyyətindən danışıraq bildirmişdi ki, bu, azad edilmiş bölgələrimizin inkişafı üçün çox önəmli bir layihədir. Bu hava limanının əsas məqsədi xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir. Çünki buradan Şuşaya olan məsafə o qədər də böyük deyil. Dünya standartlarına uyğun tikilmiş Füzuli Beynəlxalq Hava Limanının təntənəli açılışı isə ötən il oktyabrın 26-da Prezident İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutmuşdu.

Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub. Bu hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Uçuş-ənmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturuna təchiz olunan terminal sahəsinə isə 200 sərnişinin buraxılışına imkan verir. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Hava limanının ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb. Burada avtomatlaşdırılmış sistemlərlə təchiz olunan hava hərəkətinin idarəetmə qülləsi tikilib. Bu isə Füzuli Beynəlxalq Hava Limanında ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanmasını mümkün edir. Hava limanında baqaj konveyerləri, qeydiyyat sistemi, VIP zallar, mağazalar, restoranlar və digər zəruri məntəqələr yaradılıb. Burada sərnişinlərin rahatlığı üçün bütün meyarlara diqqət yetirilib.

Zəngilan Beynəlxalq Hava Limanı dünya standartlarına cavab verir

İşğaldan azad edilmiş ərazilərdə gecikmədən müasir kommunikasiyaların qurulması sahəsində mühüm işlərin həyata keçirilməsinə başlandı. Onların sırasında iqtisadi, strateji baxımdan əhəmiyyətli olan Füzuli, Zəngilan və Laçın rayonlarında beynəlxalq hava limanlarının tikintisi də var idi. Artıq Füzuli hava limanı fəaliyyət göstərir.

Tezliklə Şərqi Zəngəzurun ilk hava limanı olan Zəngilan Beynəlxalq Hava Limanının da açılışı olacaq.

Sentyabrın 9-da "Azərbaycan Hava Yolları"nın (AZAL) ən böyük sərnişin təyyarəsi "Airbus A340-500" ilk texniki uçuşunu müvəffəqiyyətlə yerinə yetirib və Zəngilan Beynəlxalq Hava Limanındakı yeni uçuş-ənmə zolağına enib.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib ki, sərnişin təyyarəsində Bakı-Zəngilan marşrutu üzrə uçuş müddəti təqribən 45 dəqiqə təşkil edib. "Uzun illik işğaldan azad olunmuş Azərbaycan ərazisində beynəlxalq hava limanlarının tikintisi və fəaliyyəti ölkə Prezidenti İlham Əliyevin qərarı və tapşırığı sayəsində mümkün olub", - deyərək söyləyən AZAL-ın prezidenti Cahangir Əsgərov məlumat verib ki, işğaldan azad edilmiş ərazilərdə artıq ilk beynəlxalq hava limanı fəaliyyət göstərir, tezliklə açılışı nəzərdə tutulan ikinci

beynəlxalq hava limanının da uçuş-ənmə zolağı istifadəyə verəcək. Zəngilan hava limanı çoxfunksiyalı hava limanı olaraq, regionun iqtisadi, nəqliyyat və sosial məsələlərinin həlli üçün mühüm alət olacaq. Ölkənin digər beynəlxalq hava limanları kimi, müasir tipli böyük təyyarələri qəbul edə bilən bu hava limanı da dünya standartlarına və tələblərinə cavab verir".

Zəngilandakı yeni hava limanı üçün ICAO və IATA-nın beynəlxalq kodları (müvafiq olaraq UBBZ və ZZE), həmçinin EUROCONTROL təşkilatının naviqasiya vasitələrinin bütün çağırış siqnalları təyin edilmiş.

Aerodrom ICAO-nun bütün tələblərinə əsasən uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün cihazlar üzrə ənmə və naviqasiya sistemləri, işıq-texniki sistemlər, birincili və ikincili müşahidə radiolokasiya stansiyası ilə tam təchiz olunub. Perronun sahəsi 60 min kvadratmetrdir.

Zəngilan hava limanı texniki cəhətdən tam komplektləşdirilib və bütün tələb olunan aeronaviqasiya avadanlıqları ilə təmin edilmiş. Hava hərəkətinin avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz edilən hava hərəkəti idarəsi qülləsinin tikintisi başa çatdırılıb.

Azərbaycanın dəniz səviyyəsindən ən yüksəkdə yerləşən aeroportu

Laçın Beynəlxalq Hava Limanının təməli isə ötən il avqustun 16-da Prezident İlham Əliyev tərəfindən qoyulub.

Rayonun Qorçu köndünün ərazisində inşa edilən hava limanı bir neçə mühüm amil özündə ehtiva edir. İlk növbədə, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Hava limanında 6 təyyarə dayanacağına inşa nəzərdə tutulub. Bu hava limanı Kəlbəcər rayonu ərazisində hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq.

İndi bütün yollar bizi Qarabağa və Şərqi Zəngəzura aparır

Ekspertlər də bildirirlər ki, Füzulidə, Zəngilanda və Laçında aeroportların tikilməsi artıq bu bölgələrimizin nəqliyyat həbna çevrilməsinə imkan yaradır. Həmçinin işğaldan azad edilmiş ərazilərimizdə aeroportların tikilməsi xarici iş adamlarının bu bölgəyə investisiya yatırmaq imkanlarını, bölgəyə turist axınına da stimullaşdırır.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, beynəlxalq nəqliyyat layihələri və digər global işlər ölkəmizin bu bölgədə əbədi varlığının əyani göstəricisidir.

İndi bütün yollar bizi Qarabağa və Şərqi Zəngəzura aparır...

Yasəmən MUSAJEVA,
"Azərbaycan"





2022-ci il "Şuşa" ili'dir



Şuşa şəhərində "Məclisi-üns" ədəbi məclisinin toplantısı olub

Əvvəli 1-ci səh.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları öncə Xurşidbanu Natəvanın 190 illiyinə həsr edilən sərgi ilə tanış olublar.

Vaxtilə Şuşada Xan qızı Xurşidbanu Natəvanın himayəsində fəaliyyət göstərmiş, bölgənin tanınmış şairlərinin və musiqiçilərinin qatıldığı, dövrün ədəbi mühitinin formalaşmasında xüsusi rolunu oynayan "Məclisi-üns"ün fəaliyyətinin bərpasından sonra ilk toplantısı Xan qızının evinin qarşısında təşkil edilmişdir.

AYB-nin katibi, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi giriş sözü söyləyərək qonaqları salamlayıb.

Toplantıda çıxış edən mədəniyyət naziri Anar Kərimov işğaldan azad olunmuş ərazilərimizdə ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq, bütün sahələr üzrə genişmiqyaslı quruculuq işləri həyata keçirildiyini deyib. Bildirib ki, eyni zamanda mədəni infrastrukturun bərpası və tarixi yurd yerlərimizə mədəniyyətimizin qaytarılması istiqamətində layihələrin reallaşdırılması Mədəniyyət Nazirliyinin fəaliyyətində prioritet məsələlərdən biri kimi müəyyənləşdirilib.

"Məclisi-üns"ün bərpasının önəmini vurğulayan nazir qeyd edib ki, 1864-cü ildə Şuşada şeir-sənət xadimlərinin iştirakı ilə yaradılan bu ədəbi məclis 1872-ci ildən Azərbaycan poeziyasının görkəmli siması Xurşidbanu Natəvanın himayəsində fəaliyyətini daha



da genişləndirib. Bölgənin tanınmış şairlərinin və musiqiçilərinin qatıldığı "Məclisi-

üns" o dövrdə Qarabağda və ümumilikdə Azərbaycanda ədəbi mühitin formalaşması

və ədəbi nəsillərin yetişməsində mühüm rol oynayıb. Məclisə qatılan gənc şairlər

ədəbi müzakirələrdə iştirak edib və ustadlardan şeir sənətinin incəliklərini öyrəniblər.

Nazir diqqətə çatdırıb ki, torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qarabağ

ədəbi məclislərinin bu ənənəsini yaşatmaq və təbliğ etmək üçün "Məclisi-üns" Ədəbi

Məclisi İctimai Birliyinin yaradılması qərarına alınıb. Birliyin fəaliyyətinin əsas məqsədləri Qarabağın ədəbi və mədəni irsini araşdırmaq, Azərbaycanda və onun hüdudlarından kənarında təbliğatını həyata keçirmək, müasir ədəbi proseslərin və yaradıcı şəxslərin inkişafını dəstəkləmək, Azərbaycanın mədəni irsinin mühafizəsinə, inkişafına və təşviqinə dair tədbirlər təşkil etməkdir. "İnanırıq ki, ölkə Prezidentinin müvafiq sərəncamlarının icrası ilə olaqadər ədəbi-mədəni ənənələr üzərində yaradılan "Məclisi-üns" Ədəbi Məclisi İctimai Birliyi öz fəaliyyəti ilə Azərbaycan xalqının qədim və zəngin mədəniyyətinin azad Qarabağa qaytarılması və ədəbi nəsillərin yetişməsi işinə töhfə olacaq", - deyərək Anar Kərimov bildirib.

Daha sonra Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, AYB-nin sədri, Xalq yazıçısı Anar, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru, professor Raqub Kərimov, şair, tərcüməçi Səlim Babullaoglu çıxış edərək tədbir haqqında fikirlərini bölüşüblər.

Məclisin "poeziya saati"nda Azərbaycan və digər türkdilli ölkələrdən yazarlar ud və qanun ifaçılarının müşayiətilə Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunan şeirlər söyləyiblər.

"Məclisi-üns" toplantısı bədii hissə ilə davam edib.

QHT nümayəndələri, bloger və ictimai fəalları, şəhid analarının Şuşaya səfəri davam edir



Azərbaycanda fəaliyyət göstərən QHT nümayəndələri, bloger və ictimai fəalları, şəhid analarının Şuşaya səfərləri təşkil olunur.

AZƏRTAC xəbər verir ki, sentyabrın 9-da daha bir heyət Şuşaya gəlib.

Səfər iştirakçıları Cıdır düzündə, Vaqifin məqbərəsində, Bülbülün ev muzeyində olub, Şuşanın mərkəzi meydanında Azərbaycan mədəniyyətinin tanınmış simaları Natəvan, Bülbül və Üzeyir bəy Hacıbəylinin güllənməmiş heykəllərini, Şuşa qalasını və digər tarixi yerləri ziyarət ediblər.

Onlar səfər etdikləri ərazilərdə işğalın ağır nəticələri, dağıdılmış yaşayış məskənləri və mədəni-tarixi nümunələrlə tanış olublar. Eyni zamanda səfər iştirakçıları yol boyunca işğaldan azad olunmuş ərazilərdə, eləcə də Şuşada aparılan genişmiqyaslı tikinti işlərini izləyiblər.

Qeyd edək ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil olunan səfərlər bu gün də davam edəcək. Hər gün 150-dən çox QHT nümayəndəsinin, habelə bloger, ictimai fəal və şəhid analarının iştirak edəcəyi səfərlərə ümumilikdə 500 nəfər qoşulacaq.





Kraliça dünyasını dəyişdi

Avropalıların sevimlisi II Elizabetin taxt-tacına oğlu, Şahzadə III Çarlz sahiblənir

70 il Böyük Britaniyaya rəhbərlik etmiş Kraliça II Elizabet 96 yaşında əbədiyyətə qovuşdu. Bu kədərli xəbər cəmi bir neçə dəqiqə ərzində bütün dünyaya yayıldı. Bükinqem Sarayından verilən məlumata əsasən, srağagün həkimlər monarxin səhhəti ilə bağlı narahatlıqlarını bildirdikdən sonra Kraliçanın bütün övladları, eləcə də onun nəvələri, taxtın varisi - şahzadə Uilyam və Harri II Elizabetin Şotlandiyadakı Balmoral iqamətgahına toplaşdılar. Bir neçə saatdan sonra isə qəsdən kədərli xəbər yayıldı: "Kraliça bu gün günorta Balmoralda rahat şəkildə vəfat etdi".



nün sonudur. Hökumət başçısı həmçinin xalqı yeni Kral III Çarlzı dəstəkləməyə çağırıb.

Kral III Çarlz boyanata yəqin anasının ölümünün onun və bütün Kral ailəsi üçün ən böyük kədər anı olduğunu söyləyib: "Bilirəm ki, onun vəfatı bütün ölkədə, Birlik ölkələrində və dünyada sayısız hesabsız insanlar tərəfindən dərinləndirilmişdir. Onun həyat yoldaşı Kamilla kraliça-konsort (hökmdar kimi kraliça orijinali sosial rütbanın və onun monarxiya titullarının qadın ekvivalentinin daşıyıcısıdır, lakin regentin siyasi və hərbi səlahiyyətlərinə malik deyil) olacaqdır.

Böyük Britaniyada 10 günlük milli matəm elan olunub

Kraliçanın oğlu, yeni Kral III Çarlz Millətlər Birliyinin 14 ölkəsində yeni monarx və dövlət başçısı kimi yas mərasimlərinə rəhbərlik edəcək. Hazırda 73 yaşlı III Çarlz Britaniya tarixində taxt-taca sahiblənən ən yaşlı monarxdır. Onun həyat yoldaşı Kamilla kraliça-konsort (hökmdar kimi kraliça orijinali sosial rütbanın və onun monarxiya titullarının qadın ekvivalentinin daşıyıcısıdır, lakin regentin siyasi və hərbi səlahiyyətlərinə malik deyil) olacaqdır.

II Elizabetin monarxlığı dövründə 1874-cü il təvəllüdü Uinston Çorçildən başlayaraq, hazırda Liz Trass da daxil olmaqla, Böyük Britaniyaya 15 baş nazir təyin olunub. Sonuncu analogi monarxin Kraliçanın ölümündən 1 gün əvvəl keçirilib.

Hazırda Böyük Britaniyada və Millətlər Birliyinə üzv olan 53 ölkədə yaşayan insanların əksəriyyəti Kraliçanın hakimiyyəti dövründə doğulub və bütün həyatlarını yaşayıblar. 1952-ci ildə başlayan bu dövr Yeni Elizabet dövrü kimi tarixə yazılıb və bu dövr bu il sentyabrın 8-də bitdi...

Dünəndən etibarən kral ailəsi yas içindədir. Böyük Britaniyada 10 günlük milli matəm elan olunub. Bütün rəsmi tədbirlər təxirə salınıb və ya ləğv edilib, Britaniyanın özündə və onun hüduqlarından konarda Kral iqamətgahları, hökumət binaları, hərbi obyektlər üzərində bayraqlar yarıya endirilib. Parlament üzvləri Kraliçaya ehtiramlarını bildirəcək və yeni Krala sədaqət andı içəcəklər.

Yerli və milli dövlət və xeyriyyə təşkilatları kilsə zənglərinin və matəm dualarının sədaları altında öz mərasimlərini keçirəcək, başsağlığı kitabları açacaqlar. Yaxın iki həftə ərzində monarxin rəsmi dövlət dəfni mərasimi də keçiriləcək.

Bükinqem Sarayının son bəyanatında bildirilir: "Kraliçanın vəfatından sonra Əlahəzrət Kral (III Çarlz) arzu etdiyini deyib ki, matəm müddəti hazırkı vaxtdan başlayaraq Kraliçanın dəfnindən sonrakı yeddi gün boyunca davam etsin". Eyni zamanda qeyd olunur ki, dəfn mərasiminin tarixi hələlik təyin olunmayıb və müvafiq qərar vaxtında qəbul ediləcək.

8 sentyabr - II Elizabet dövrünün sonu

Britaniya və bir çox dövlətlərin siyasətçiləri ölkəyə 70 il rəhbərlik etmiş II Elizabetin ölümünə kədərli reaksiya veriblər. Böyük Britaniyanın yeni Baş naziri Liz Trass mərhum Kraliçanı "müasir Britaniyanın üzərində qurulduğu qaya" və "Britaniyanın özünün ruhu" adlandıraraq, O, qeyd edib ki, Kraliçanın vəzifəyə sadıqlığı hamı üçün nümunədir, 8 sentyabr isə böyük itki günü və II Elizabet dövrü-

Rusiya Prezidenti Vladimir Putin teleqramında Böyük Britaniyanın yeni Kralı III Karla və bütün britaniyalılara başsağlığı verib: "Birlişmiş Krallığın ən yaxın tarixindəki ən mühüm hadisələr Əlahəzrətin adı ilə qırılmaz şəkildə bağlıdır. Uzun onilliklərdə II Elizabet haqlı olaraq öz təbəələrinin sevgi və hörmətinə, eləcə də dünya səhnəsində nüfuzla sahib olub".

Roma Papası Fransisk Böyük Britaniyanın yeni Kralı III Karla anasının vəfatı ilə bağlı başsağlığı teleqramı göndərib. Orada deyilir ki, Roma Papası II Elizabetin Britaniya xalqının və Birlik ölkələrinin rifahı naminə yorulmaz xidmət etdiyi həyatına, vəzifə borcuna nümunəvi sədəqətinə, İsaşa sarsılmaz inamına hörmət edib.

BMT-nin Baş katibi Antonio Quterreş tviterdə II Elizabetin onilliklərdə ərzində BMT-nin "böyük dostu" olduğunu və onun "liderliyinin və fədakarlığının" bütün dünyanı heyran etdiyini bildirib.

4 övlad, 8 nəvə, 12 nəvə

Kraliça II Elizabet - Elizabet Aleksandra Meri Vindzor 1926-cı il aprelin 21-də Londonun Meyfer şəhərində anadan olub. O zaman çətin ki, kimsə onun monarx olacağını proqnozlaşdırabilirdi, lakin 1936-cı ilin dekabrında emisi VIII Edvard iki dəfə boşanmış amerikalı Uollis Simpsonla evlənmək üçün taxt-tacdan imtina edib və Böyük Britaniyanın Kraliçası Elizabetin atası VI Corc, ailə üzvləri arasında Lilibet adlandırılan 10 yaşlı qız isə taxt-tacın varisi olub.

Üç ildən sonra faşist Almaniyası ilə müharibə başlayıb. Elizabet və kiçik bacısı şahzadə Marqaret müharibənin çox hissəsini Vindzor qəsridə keçiriblər, çünki valideynləri tərəfindən Kanadaya təxliyə olunmuşdu. Elizabetin 18 yaş tamam olanda o, beş ay Britaniya Ordusunun Ərazi Köməkçi Xidmətində qulluq edib və təlim keçərək sürücü - mexanik peşəsinə yiyələnib. Müharibə boyu o, dəniz donanmasında xidmət edən qohumu, Yunanistan şahzadəsi Filippə yazıyıb. Filipp ilk görüşdə şahzadəyə güclü təəssürat yaradıb. Müharibədən sonra onların romantik münasibəti başlayıb və 1947-ci il noyabrın 20-də Vestminster abbatlığında (Müqəddəs Pyotr kilsəsi) cütlüyün toyu olub. Bundan sonra şahzadə Filipp Edinburq hersoqu titulu verilib.

Elizabet və Filipp - ötən il 99 yaşında vəfat edən qədr 74 il birgə xoşbəxt həyat sürüblər.

Kraliçanın dörd övladı - Çarlz, Anna, Endrü və Edvard, habelə 8 nəvəsi və 12 nəvəsi var. Şahzadə Çarlz Kral olduqdan sonra onun oğlu Şahzadə Uilyam taxt növbəsində birincidir.

Rizvan CƏFƏROV, "Azərbaycan"

Rusiya Prezidenti Vladimir Putin teleqramında Böyük Britaniyanın yeni Kralı III Karla və bütün britaniyalılara başsağlığı verib: "Birlişmiş Krallığın ən yaxın tarixindəki ən mühüm hadisələr Əlahəzrətin adı ilə qırılmaz şəkildə bağlıdır. Uzun onilliklərdə II Elizabet haqlı olaraq öz təbəələrinin sevgi və hörmətinə, eləcə də dünya səhnəsində nüfuzla sahib olub".

Roma Papası Fransisk Böyük Britaniyanın yeni Kralı III Karla anasının vəfatı ilə bağlı başsağlığı teleqramı göndərib. Orada deyilir ki, Roma Papası II Elizabetin Britaniya xalqının və Birlik ölkələrinin rifahı naminə yorulmaz xidmət etdiyi həyatına, vəzifə borcuna nümunəvi sədəqətinə, İsaşa sarsılmaz inamına hörmət edib.

BMT-nin Baş katibi Antonio Quterreş tviterdə II Elizabetin onilliklərdə ərzində BMT-nin "böyük dostu" olduğunu və onun "liderliyinin və fədakarlığının" bütün dünyanı heyran etdiyini bildirib.

4 övlad, 8 nəvə, 12 nəvə

Kraliça II Elizabet - Elizabet Aleksandra Meri Vindzor 1926-cı il aprelin 21-də Londonun Meyfer şəhərində anadan olub. O zaman çətin ki, kimsə onun monarx olacağını proqnozlaşdırabilirdi, lakin 1936-cı ilin dekabrında emisi VIII Edvard iki dəfə boşanmış amerikalı Uollis Simpsonla evlənmək üçün taxt-tacdan imtina edib və Böyük Britaniyanın Kraliçası Elizabetin atası VI Corc, ailə üzvləri arasında Lilibet adlandırılan 10 yaşlı qız isə taxt-tacın varisi olub.

Üç ildən sonra faşist Almaniyası ilə müharibə başlayıb. Elizabet və kiçik bacısı şahzadə Marqaret müharibənin çox hissəsini Vindzor qəsridə keçiriblər, çünki valideynləri tərəfindən Kanadaya təxliyə olunmuşdu. Elizabetin 18 yaş tamam olanda o, beş ay Britaniya Ordusunun Ərazi Köməkçi Xidmətində qulluq edib və təlim keçərək sürücü - mexanik peşəsinə yiyələnib. Müharibə boyu o, dəniz donanmasında xidmət edən qohumu, Yunanistan şahzadəsi Filippə yazıyıb. Filipp ilk görüşdə şahzadəyə güclü təəssürat yaradıb. Müharibədən sonra onların romantik münasibəti başlayıb və 1947-ci il noyabrın 20-də Vestminster abbatlığında (Müqəddəs Pyotr kilsəsi) cütlüyün toyu olub. Bundan sonra şahzadə Filipp Edinburq hersoqu titulu verilib.

Elizabet və Filipp - ötən il 99 yaşında vəfat edən qədr 74 il birgə xoşbəxt həyat sürüblər.

Kraliçanın dörd övladı - Çarlz, Anna, Endrü və Edvard, habelə 8 nəvəsi və 12 nəvəsi var. Şahzadə Çarlz Kral olduqdan sonra onun oğlu Şahzadə Uilyam taxt növbəsində birincidir.

Rizvan CƏFƏROV, "Azərbaycan"

OXUCULARIN NƏZƏRİNƏ!

"Azərbaycan" qəzetinə 2022-ci il üçün abunə yazılışı kampaniyası davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatçıyı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC	(012) 598-49-55, (051) 225-02-13
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

1 illik -124,80 (yüz iyirmi dörd manat səksən qəpik) manat
6 aylıq - 62,40 (altmış iki manat qırx qəpik) manat
3 aylıq - 31,20 (otuz bir manat iyirmi qəpik) manat

Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz, (012) 539-59-33 nömrəli telefona zəng vura bilərsiniz.

B İ L D İ R İ Ş

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfatşəhəslə Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən Yanğın mühafizə sistemlərinin alınması-quraşdırılması işlərinin satın alınması məqsədilə 20.07.2022-ci il tarixdə keçirilmiş açıq tender prosedurunun nəticəsinə əsasən ELEMENT YT QSC qalib elan edilmişdir.

Qalib təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır.

Tender komissiyası

B İ L D İ R İ Ş

"İcbari Tibbi Şığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxsi tərəfindən 05 aprel 2022-ci il tarixdə elan edilmiş "Tibb müəssisələri üçün dərman vasitələri"nin satın alınmasına dair keçirilmiş açıq tenderin qalibləri Tender komissiyasının qərarına əsasən bölmələr üzrə qiymət səmərəliliyi nəzərə alınmaqla "Avromed Company" Qapalı Səhmdar Cəmiyyəti, "Zeytun Pharmaceuticals" Məhdud Məsuliyyətli Cəmiyyəti və "Referans Pharmaceuticals" Məhdud Məsuliyyətli Cəmiyyəti müəyyən olunmuşdur. 18 avqust 2022-ci il tarixdə agentlik ilə hər 3 (üç) müəssisə arasında satınalma müqaviləsi bağlanmışdır.

Tender komissiyası

Ümidsizlik və səfalət ölkəsi

Ermənistanı son 6 ayda 40 mindən çox insan tərk edib

Bu ilin geridə qalan 8 ay ərzində Ermənistanın sosial-iqtisadi, ictimai-siyasi vəziyyətinin təhlili bu ölkənin daha böyük problemlər məngənəsinə yuvarlandığını göstərir. Daxili və xarici sferada yaşanan uğursuzluqların miqyasının davamlı olaraq genişlənməsi özünü qabarıq formada nümayiş etdirir. Hadisələrin inkişafı axırı Ermənistanı bu gedişlə daha böyük çətinliklərin gözlədiyini, ölkənin durumunun bərabər halda olacağını deməyə əsas verir.

Çünki bunun üçün Ermənistanı bütün zəmin formalaşdırıb və ölkə hərəetəfi tənəzzül içindədir.

Bütün bunların fonunda yenə də bu ölkənin tərk edənlərin sayında dinamik artım müşahidə edilir. Ölkənin boşalması artıq fəlakət həddinə çatıb. İllərdən özünü göstərən problemin qarşısının alınmasında hakimiyyət acizlik nümayiş etdirir. Elə bu səbəbdən Ermənistanı bərdəlik tərk edənlər ildən-ildə çoxalır.

Bu gedişlə Ermənistanı heç kimin qalmaqacağına isə elə ermənilərin özləri də açıq şəkildə etiraf edirlər. Erməni demograf Ruben Yeqanyan vəziyyətin əslində çoxdan təhlükəli həddə çatdığını vurğulayıb və qeyd edir ki, ölkədə əhalinin sayı durmadan azalır. O qeyd edib ki,

hər il ölkədə əhalinin sayı ən azı 1 faiz aşağı düşür və bu, əsasən miqrasiya hesabına baş verir: "Çünki Ermənistanı demək olar ki, iş tapıb ailəni dolandırmaq mümkün deyil. İnsanlar yaxşı həyat axtarışı üçün xaricə gedirlər. Əmək qabiliyyəti əhali azalır ki, bu da əmək resursunun azalması ilə nəticələnir".

Bu ilin birinci yarısında ölkəni təxminən 40 mindən çox insan tərk edib. "4rd.am" saytı yazır ki, onların niyyətini təxmin etmək çətin deyil, səbəbləri çoxdur. Gələcəyə inam yoxdur və insanların ölkəni tərk etməsinin əsas səbəblərindən biri də budur. Onlar təkə müharibədən dərhal sonra deyil, indi də gedirlər. Müharibədən sonra 73 mindən çox vətəndaş Ermənistanı tərk edərək geri qayıtmayıb. Təkcə ötən ilin birinci yarısında edənlər qayıdanları 94 min nəfər üstələyib.

Bu ilin birinci rübündə Ermənistanın edənlər və qayıdanlar arasında fərq 8,1 min nəfərə çatıb. Artıq ikinci rübə gəndənlər qayıdanlar arasında fərq daha da dərinləşib. Aprel-iyun aylarında daha 31,7 min Ermənistan vətəndaşı gedib və geri qayıtmayıb. Bu, ilin əvvəlindən ilk 3 ayı ilə

müqayisədə təxminən 4 dəfə çoxdur. Ümumilikdə ilin birinci yarısında edənlərin və qayıdanların mənfai saldosu 40 minə yaxındır. 505,9 min vətəndaş gedib, 466 min vətəndaş gəlib.

Bu arada o da məlum olub ki, Ermənistanı doğum azalıb, boşanma artıb. Bu barədə ölkənin Milli Statistika Komitəsinin məlumatında bildirilib. 2022-ci ilin yanvar-iyulunda Ermənistanı 19 462 körpə doğulub ki, bu da ötən illə müqayisədə 664 nəfər azdır. Eyni zamanda hesabata görə daha çox boşanma, daha az nikah qeydə alınma halı baş verib. 2022-ci ilin yanvar-iyul ayları ərzində ölkədə 9306 nikah bağlanıb. Halbuki 2021-ci ilin həmin dövründə bu rəqəm 323 nəfər artıq idi. Hesabat dövründə 2577 boşanma halı qeydə alınıb ki, bu da ötən illə müqayisədə 137 hadisə çoxdur.

Bütün bunlar Ermənistanı artıq hakimiyyətin əleyhinə yönələn gərgin bir vəziyyətə formalaşdırıb üzə çıxarıb. Belə bir vəziyyətdə Paşinyan iqtidarının devrilməsi də tamamilə mümkün sayılır.

Elçin CƏFƏROV, "Azərbaycan"

ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Respublikası Ali Məhkəməsinin kollektivi Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri Hafiz Nəsibova atası

QƏNBƏR NƏSİBOVUN vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin sədri İlham Cəfərov və məhkəmənin kollektivi Azərbaycan Respublikası Ali Məhkəməsinin kollektivi Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri Hafiz Nəsibova atası

QƏNBƏR MÜƏLLİMİN vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Şirvan Apellyasiya Məhkəməsinin sədri və kollektivi Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri Hafiz Nəsibova atası

QƏNBƏR NƏSİBOVUN vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

"Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi və kollektivi Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müşaviri Elnur Hacıyevə əzizi

VİLAYƏT MƏMMƏDOVUN vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.


Şəki Apellyasiya Məhkəməsinin kollektivi Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri Hafiz Nəsibova atası

QƏNBƏR NƏSİBOVUN vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

«AZƏRBAYCAN» qəzetinin reklam xidməti

Qəzetin daim yenilənən rəsmi internet ünvanı: www.azerbaijan-news.az

BAŞ REDAKTOR
Bəxtiyar SADIQOV



Ünvan
AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, IV mərtəbə
e-mail: secretary@azerbaijan-news.az
azreklam@mail.ru
azerbaijan-news@mail.ru
www.azerbaijan-news.az

Telefonlar
Qəbul otağı - 539-68-71,
Baş redaktor müavini - 538-86-86, 434-63-30, 539-72-39,
Məsul katib - 539-43-23,
Məsul katib müavini - 539-44-91,
Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00,
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,

Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 539-63-82, 432-37-68
Humanitar siyasət şöbəsi - 538-56-60
İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,
Fotolillüstrasiya şöbəsi - 538-84-73,
Kompüter mərkəzi - 538-20-87,
Mühasibatlıq - 539-59-33

Qeydiyyat nömrəsi 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb səhifələnməsi, "Azərbaycan Nəşriyyatı" MMC-də çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda sənədlərlə bərabər, dərc üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir
Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır

Gündəlik qəzet

Tiraj 6473
Sifariş 2515
Qiyməti 40 qəpik